

# Fransa erməni təcavüzkarının yedəyində gedir

Paris Azərbaycana münasibətdə yürütüldüyü siyasetin  
ciddi nəticələr doğuracağını nəzərə almalıdır

**Ermənistan-Azərbaycan münaqişəsinin indiki mərhələsində vəziyyəti sabitləşdirmək üçün məraqlı tərəflər səy göstərir. Hələlikə işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılması diqqət mərkəzindədir. Təcavüzkar ölkə prosesi ləngitmək üçün cidd-cəhd göstərir, Azərbaycana mümkün qədər çox ziyan vurmağa çalışır: ermənilərin çıxmış olduğu yaşayış məntəqələrində evlər və məşələr yandırılır, infrastruktur dağıdır, maddi mədəniyyət obyektləri məhv edilir.**

Belə bir şəraitdə beynəlxalq ictimaiyyətin diqqəti ilk növbədə ermənilərin Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərə yönəlməli idi. Doğrudur, ikinci Qarabağ müharibəsi başlayandan bəri dünyanın aparıcı media organları münaqişə zonasında idi. Hadisələrin gedişi davamlı olaraq işıqlandırılırdı. Ermənistanın müharibə zamanı Azərbaycan ərazisində mülki obyektləri, o cümlədən münaqişə zonasından kəndlərə yerləşən şəhər və kəndləri hədəfə alması, nəticədə günahsız insanların həlak olması barədə coxsayılı reportajlar oxucu, dinləyici və tamaşaçılara təqdim olunurdu. Eyni zamanda Prezident İlham Əliyevin xarici kütüvli informasiya vasitələrinə verdiyi müsahibələr dünya ictimaiyyətində münaqişə və onun ətrafında cərəyan edən hadisələr barədə obyektiv təsəvvür yaranmasına imkan verirdi.

Bununla bərabər, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq işğal altında olan ərazilərini silaha əl ataraq azad etməsi heç də hamının ürəyinə olmamışdı. Azərbaycan tərəfi təkrar-təkrar nəzərə çarpdırırdı ki, erməni təcavüzkarı münaqişəni tənzimləmək üçün həbi güc tətbiq etməkdən başqa çıxış yolu qoymamışdı. Belə ki, ATƏT-in Minsk qrupunun vasitəciliyi ilə 30 ilə yaxın davam etmiş danışqlar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz qalmış, təcavüzkar dövlət Azərbaycan ərazisinin 20 faizini özünükləşdirmək xətti götürmüştü.

Əlbəttə, Minsk qrupuna həmsədrlik edən üç nüfuzlu dövlət - ABŞ, Rusiya və Fransa təcavüzkar Ermənistana təzyiq göstərib münaqişənin tənzimlənməsi prosesini ölü nöqtədən çıxarıb irəliləyişə nail ola bilərdi. Amma beynəlxalq vasitəciler bunun əvəzinə, mənasız bəyanatlar verməklə kifayətlənirdilər. Get-gedə məlum oldu ki, həmsədrlerin münaqişəni nizamlamaq yox, sonsuzluğadək dondurmaqdan başqa fikri yox imiş. Ona görə de Azərbaycan təcavüzkarı sülhə məcbur etmeli oldu, netice etibarilə Bakının diktə etdiyi şərtlərlə münaqişə zonasında atəş dayandırıldı.

İkinci Qarabağ müharibəsi başlayan kimi beynəlxalq vasitəciler, ilk növbədə Fransa Qarabağda döyüş əməliyyatlarını dayandırmaq üçün xüsusi canfəşanlıq göstərməyə başladı. Təbii ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın hamı tərəfindən tanınmış ərazilərini işğaldan azad etmək hüququna heç kim etiraz edə bilməzdi. Ona görə də Azərbaycanın haqlı mövqeyinə kölgə salmaq üçün cürbəcür uydurmalar dövrüyyəye buraxılırdı. Məsələn, iddia olunurdu ki, Azərbaycan Qarabağda apardığı əks-həmələ əməliyyatına Suriyadan gətirdiyi ekstremit qruplaşmaları cəlb etmişdir. Bu iddianı irəli sürənlərdən biri də Fransa Prezidenti Emmanuel Makron idi. Özü də Fransa lideri bu cəfəngiyiyati azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığı zamanı dile getirmişdi. Cənab İlham Əliyev Fransa Prezidentindən iddiasını əsaslandırmak üçün dəlil-sübüt tələb etmiş, lakin Makrondan indiyədək səs çıxmamışdır.

Son vaxtlar Makron islamofob çıxışları ilə gündəmi zəbt etmişdir. O, gah Türkiyənin Suriya, Liviya və Şərqi Aralıq dənizində hekətlərindən narahatlaş keçirir, gah islam dinini təhqir edir, gah da təcavüzkar Ermənistana birmənəli əməli dəstəyini bəyan edir. Fransa lideri bütün bu hərəkətlərindən hələ ki heç nə qazanmamışdır. Əksinə, Parisin Türkiyə kimi NATO üzrə mühüm müttəfiqi ilə əlaqələri pisləşmiş, bir sıra müsəlman ölkələrində Fransa məhsulları boykot edilmiş, eləcə də Fransa Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanı, demək olar ki, itirmek ərefəsindədir.

İndi Makron hökuməti xarici siyasetdə düber olduğunu uğursuzluqların əvəzi kimi başqa bir avantüraya əl atmışdır: Paris meriyası "Dağılıq Qarabağ Respublikası"nın müstəqilliyini tanımaq fikrinə düşmüşdür. Belə bir "qiymətli" təşəbbüsü Fransa paytaxtının meri, ermənipərestliyi ilə tanınan Ann İdalqo irəli sürmüştür. O da məlumdur ki, mer çıxdandır yerli erməni icmasının təsiri altındadır. Merin müavinlərindən biri də ermənidir. Üstəlik, Paris Şurasında Makronun liderlik etdiyi "İrəli, Fransa" partiyasının üzvlərinin sayı çoxdur. Odur ki, Paris meriyasının ermənipərestliyinin nədən qaynaqlandığını araşdırmağa dəyməz.

Bu arada məlum olmuşdur ki, Fransa Senati gələn həftə hökuməti "Dağılıq Qarabağ Respublikası"nı tanımağa çağırın qətnamə layihəsini müzakirə etmək niyyətindədir. Parlamentin yuxarı palatasının qətnamələri icra üçün məcburi xarakter daşıdır. Bununla belə, bu və ya digər məsələnin Senatda müzakirəyə çıxarılması ölkənin siyasi élitasının həmin məsələyə münasibətdə tutduğu mövqeyi öyrənməyə imkan verir.

Fransada hansısa yerli idarəetmə orqanının hansısa separatçı-terrorçu qurumu tanımاسının heç bir hüquqi nəticəsi ola bilməz. Bir vaxtlar ölkənin ayrı-ayrı bələdiyyələri Dağılıq Qarabağ ermənilərin yaşadığı yaşayış məntəqələri ilə "qardaşlaşmışdı". Sonralar Fransa məhkəməsinin hökmü ilə fransız-erməni "qardaşlar"ı bir-birindən ayrılmalı olular.

Belə bir məqamı da nəzərə almaq lazımdır ki, fransız siyasetçilərinin heç də hamısı erməni icmasının çaldığı hava ilə oynamır. İkinci Qarabağ müharibəsi başlayandan sonra Ermənistan silahlı qüvvələrinin şəhər və kəndlərimizi raket atəşinə tutması kimi müharibə cinayətinin şahidi olanlar arasında fransız siyasetçiləri da vardi. Fransada milli maraqları hər şeydən uca tutan dövlət xadimləri də az deyil. Onlardan biri - Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber Parisin Bakıya münasibətdə yürütüldüyü siyasetin ölkəsi üçün zərəri olduğunu təkrar-təkrar vurgulayır. Onun fikrincə, Dağılıq Qarabağın müstəqilliyinin tanınmasına dair çağırış Fransa tərəfindən qəbul edilmiş beynəlxalq və ikiterəfli öhdəliklərə ziddir və ona görə də beynəlxalq hüquqa hörmətlə yanaşanlar tərəfindən qəbul edilə bilməz.

Lamber Fransa Sosialist Partiyasından olan həmkarlarının Dağılıq Qarabağla əlaqədar fikirlərinə etiraz olaməti olaraq ünvanlaşdırılmış məktubda qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə müəyyən edilmiş beynəlxalq hüquq prinsipləri Dağılıq Qarabağa dair məcburi kompasımız olaraq qalmalıdır. Üstəlik, bu, son onilliklər boyunca fransız diplomatiyasının dəyişməz mövqeyi olmuşdur. Lamber fransız siyasetçilərini bir qrup erməninin diktəsi ilə oturub-durmamağa, hər hansı qərarı qəbul edərək diqqətli olmağa və onun nəticələri haqqında düşünməyə çağırılmışdır.

Fransada hər hansı mərkəzi və ya yerli hakimiyət orqanının Azərbaycanın ərazi bütövlüyünə qərəzli münasibəti rəsmi Bakının diqqətindən kəndə qala bilməz. Erməni icmasının cibinə göz dikmiş fransız siyasetçiləri anlamalıdır ki, separatçı-terrorçu rejimi tanımaqla heç neyə nail ola bilməyəcəklər. Onlar bilməlidirlər ki, hər bir normal dövlət kimi, Azərbaycan da "səni sevəcəyəm, sən sevməsən də" prinsipi ilə işləmir. Parisin Bakıya münasibətdə yürütüldüyü siyaset ən ciddi nəticələr doğura bilər. Prezident İlham Əliyev artıq xəbərdarlıq etmişdir ki, Bakı Qarabağdakı separatçı-terrorçu qurumu tanıyan hər hansı dövlətlə diplomatik münasibətləri dərhal kəsəcək.

**Allahverdi MEHDİYEV,  
"Azərbaycan"**